



Azərbaycan dünyaya
günəş kimi doğacaq.
Heydər ƏLİYEV

Xalqın sözü haqq sözüdür

LERİK



№ 15-16 (591-592)

05 avqust 2019-cu il

Qəzet 1937-ci ildən çıxır

Qiyməti 40 qəpik

Heydər Əliyevin hakimiyyətə gəlməsindən 50 il ötür



Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin hakimiyyətə gəlməsindən 50 il ötür. Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin 1969-cu il iyulun 14-də keçirilən plenumunda Heydər Əliyev Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilib.

Bununla da ulu öndər Azərbaycan rəhbərliyi dövrü başlayıb. Heydər Əliyev 1982-ci ilin dekabrında Azərbaycan SSR-yə rəhbərlik edib. Ümummilli lider Heydər Əliyevin ikinci dəfə Azərbaycan rəhbərlik etməsi müstəqillik dövrünə təsadüf edib. Ulu öndər 1993-cü ilin iyunun 15-də Ali Sovetin sədri seçilib.

Qeyd edək ki, Heydər Əlirza oğlu Əliyev 1923-cü il mayın 10-da Azərbaycan Respublikasının Naxçıvan şəhərində anadan olub.

1939-cu ildə Naxçıvan Pedaqoji Texnikumunu bitirdikdən sonra Azərbaycan Sənaye İnstitutunun (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) memarlıq fakültəsinə daxil olub, lakin İkinci Dünya müharibəsinin başlaması ona təhsilini başa çatdırmağa imkan verməyib.

Heydər Əliyev 1941-1944-cü illərdə əvvəlcə Naxçıvan Muxtar Respublikası Xalq Daxili İşlər Komissarlığında arxiv şöbəsinin məxfi hissəsinin müdiri, sonra isə Naxçıvan MSSR Xalq Komissarları Sovetində ümumi şöbənin müdiri vəzifələrində işləyib.

1944-cü ilin may ayında dövlət təhlükəsizliyi orqanlarında işə göndərilib.

1949-1950-ci illərdə SSRİ Dövlət Təhlükəsizliyi Komitəsinin Leningrad-dakı (indiki Sankt-Peterburq) Rəhbər Kadrların Hazırlığı Məktəbində təhsil aldığından sonra, 1950-ci ildə Azərbaycan SSR Dövlət Təhlükəsizliyi Komitəsində bölmə rəisi təyin edilib.

1957-ci ildə Azərbaycan Dövlət

Universitetinin (indiki Bakı Dövlət Universiteti) Tarix fakültəsinin qiyabi şöbəsini bitirib.

1958-ci ildə Azərbaycan SSR Dövlət Təhlükəsizliyi Komitəsinin əks-keşfiyyat şöbəsinin rəisi, 1964-cü ildə DTK-nın sədr müavini təyin edilib.

1966-cı ildə Moskvada DTK-nın F.E.Dzerjinski adına Ali Məktəbinin rəhbər heyətinin təkmilləşdirilməsi kurslarını müvəffəqiyyətlə bitirib.

1967-ci ildə Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Təhlükəsizliyi Komitəsinin sədri vəzifəsinə təyin edilib və həmin ildə ona general-mayor rütbəsi verilib.

Heydər Əliyev 22 il Azərbaycan SSR Ali Sovetinin və SSRİ Ali Sovetinin deputatı olub. 1974-1979-cu illərdə isə SSRİ Ali Soveti İttifaqı Sovetinin sədr müavini vəzifəsini tutub.

1976-cı ildə Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvlüyünə namizəd, 1982-ci ilin dekabrında isə Siyasi Büronun üzvü seçilən Heydər Əliyev SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə təyin edilib. Bu vəzifədə işləyərək Heydər Əliyev SSRİ-nin iqtisadi, sosial və mədəni həyatının ən mühüm sahələrinə rəhbərlik edib.

Heydər Əliyev 1987-ci ilin oktyabrında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun və Şəxsin baş katibi Mixail Qorbaçovun yeritdiyi siyasi xəttə etiraz olaraq tutduğu vəzifələrdən istefa verib.

Heydər Əliyev 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet qoşunlarının Bakıda törətdiyi qanlı faciə ilə əlaqədar, yanvarın 21-də Azərbaycanın Moskvadakı nümayəndəliyində bəyanatla çıxış edərək, Azərbaycan xalqına qarşı törədilmiş cina-

yət təşkilatçıları və icraçıların cəzalandırılmasını tələb edib. O, Dağlıq Qarabağda yaranmış kəskin münaqişəli vəziyyətlə bağlı SSRİ rəhbərliyinin ikiüzlü siyasətinə etiraz əlaməti olaraq, 1991-ci ilin iyulunda Sovet İttifaqı Kommunist Partiyasının sıralarını tərk edib.

1990-cı il iyulun 20-də Bakıya qayıdan Heydər Əliyev iki gün sonra Naxçıvana yola düşüb, həmin ildə də Azərbaycan SSR xalq deputatı və Naxçıvan MSSR xalq deputatı seçilib.

1991-ci il sentyabrın 3-də Heydər Əliyev Naxçıvan Muxtar Respublikası Ali Sovetinin sədri seçilib və müvafiq qanunvericiliyə əsasən həm də Azərbaycan Respublikası Ali Soveti sədrinin müavini olub. Bu vəzifədə o, 1993-cü ilə kimi çalışıb.

Heydər Əliyev 1992-ci il noyabrın 21-də Yeni Azərbaycan Partiyasının Naxçıvan şəhərində keçirilmiş təsis konfransında partiyanın sədri seçilib.

1993-cü ilin may-iyun aylarında ölkədə vətəndaş müharibəsi və müstəqilliyin itirilməsi təhlükəsi yaranacağına görə, Azərbaycan xalqı Heydər Əliyevin hakimiyyətə gətirilməsi tələbini irəli sürüb və ölkənin o dövrdəki rəhbərliyi onu Bakıya dəvət etməyə məcbur olub.

Heydər Əliyev 1993-cü il iyunun 15-də Azərbaycan Respublikası Ali Sovetinin sədri seçilib, iyunun 24-dən isə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirməyə başlayıb.

1993-cü il oktyabrın 3-də ümumxalq səsverməsi nəticəsində Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti seçilib.

O, 1998-ci il oktyabrın 11-də xalqın yüksək fəallığı şəraitində keçirilən seçkilərdə səslerin 76,1 faizini toplayaraq yenidən Azərbaycan Respublikasının Prezidenti seçilib.

2003-cü il oktyabrın 15-də keçirilən prezident seçkilərində namizədliyinin irəli sürülməsinə razılıq verməmiş Heydər Əliyev səhərdə yaranmış problemlərə əlaqədar namizədliyini İlham Əliyevə xeyrinə geri götürüb.

2003-cü il dekabrın 12-də Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyev Amerika Birləşmiş Ştatlarının Klivlend Klinikasında vəfat edib və dekabrın 15-də Bakıda, Fəxri xiyabanda dəfn olunub.

Heydər Əliyev bəş dəfə keçmiş SSRİ-nin Lenin ordeni ilə, Qırmızı Ulduz ordeni və çoxsaylı medallarla təltif edilib, iki dəfə Sosialist Əməyi Qəhrəmanı adına, həmçinin müxtəlif ölkələrin ali mükafatlarına, nüfuzlu ali məktəblərin fəxri adlarına layiq görüleb.

Laman və Sors kəndlərində vətəndaşlarla səyyar görüş-qəbul



Lerik Rayon İcra Hakimiyyəti başçısı Rövşən Bağirov 26 iyun 2019-cu il tarixdə rayonun Laman və Sors kəndlərində vətəndaşlarla səyyar görüş-qəbul keçirdi.

Rayon icra hakimiyyətinin başçısı Prezident cənab İlham Əliyevin rəhbərliyi altında son illər respublikada, o cümlədən rayonda aparılan tikinti-quruculuq, abadlıq işləri barədə söhbət açdı.

Əhalinin sosial müdafiəsinə və rifah halının yüksəldilməsinə yönəldilmiş qərarlardan, o cümlədən minimum əmək haqlarının və pensiyaların, tələbələr üçün təqaüdlərinin, müharibə veteranlarına, şəhid ailələrinə verilən müavinətlərin əhəmiyyətli dərəcədə artırılmasından, məcburi köçkünlərin və şəhid ailələrinin mənzil-məişət şəraitinin yaxşılaşdırılmasından, eyni zamanda problemlə



kreditlər sahəsində vətəndaşların maliyyə yükünün azaldılmasından və müavinətlərin artırılması istiqamətində həyata keçirilən tədbirlər barədə geniş məlumat verdi.

Görüş-qəbularda 16 vətəndaş dinləndi. Vətəndaşlar ərazilərdə kəndlərin qazlaşdırılmasına, elektrik xətlərinin təmirinə, içməli su probleminin həllinə, avtomobil yollarının əsaslı təmirinə,

buğda biçin vaxtı kombayn ilə təmin olunmalarına, odun yanancağının tədarükünə və digər problemlərin həllinə köməklik göstərilməsinə xahiş etdilər. Səyyar görüş-qəbulda rayon icra hakimiyyəti başçısı vətəndaşlar tərəfindən verilmiş təklif və qaldırılan problemlərin icrasına nail olmaq məqsədilə görülməli tədbirləri qeyd etdi, aidiyyəti vəzifəli şəxslərə müvafiq tapşırıqlar.

17 iyun - Azərbaycan Respublikası tibb işçilərinin peşə bayramı günü münasibətilə tədbir keçirildi



İyunun 17-də Azərbaycan Respublikası tibb işçilərinin peşə bayramı günü münasibətilə tədbir keçirildi.

Tədbirdə Lerik Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağirov, Azərbaycan Respublikasının Milli Məclisinin deputatı İqbal Məmmədov, idarə, müəssisə və təşkilat rəhbərləri, tibb işçiləri, ictimaiyyət nümayəndələri iştirak edirdi.

Əvvəlcə tədbir iştirakçıları ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək, xatirəsini ehtiramla yad etdilər.

Tədbiri giriş sözü ilə açan Lerik Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Mubəriz Ağayev 17 iyun - Azərbaycan Respublikası tibb işçilərinin peşə bayramı günü münasibətilə şərafətli peşə sahiblərini təbrik edərək bildirdi ki, Azərbaycan Xalq Cümhuriyyətinin 1918-ci il iyunun 17-də təsis olunduğu 2-ci hökumət kabinetinin strukturunda ilk dəfə olaraq Səhiyyə

Nazirliyi yaradılmışdır. Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin 2001-ci il iyunun 4-də imzaladığı Sərəncamla respublikanın sosial inkişafı sahəsində tibb işçilərinin böyük xidmətləri və Azərbaycan Xalq Cümhuriyyəti Səhiyyə Nazirliyinin 1918-ci il iyunun 17-də yaradılması nəzərə alınaraq hər il iyunun 17-nin Azərbaycan Respublikası tibb işçilərinin peşə bayramı günü kimi qeyd olunmasına qərar alınmışdır.

1918-1920-ci illərdə respublikada səhiyyə sisteminin inkişafı istiqamətində bir sıra tədbirlər həyata keçirilmişdir. Sovet hakimiyyəti illərində sosial sahədə müəyyən işlərin görülməsinə baxmayaraq, sonrakı dövrlərdə dərindən geriyə getmişdir. 1960-cı illərin sonu-1970-ci illərin əvvəlləri, daha daqıq desək, Heydər Əliyevin hakimiyyətə gəldiyi ilk aylardan başlayaraq Azərbaycanın sosial-iqtisadi, elmi-mədəni həyatında böyük canlan-

ma yarandı, bütün sahələrdə olduğu kimi, səhiyyədə də inkişaf dövrü başladı. Təkcə 1970-1980-ci illərdə Azərbaycanda yüzlərlə iri səhiyyə obyektləri inşa edilmişdir. Dövlət müstəqilliyinin bərpasından sonra ilk illər bir sıra çətinliklərlə müqayizə edilərsə də, həmin illər vaxtilə Azərbaycan səhiyyəsinə qazanılmış nəticələrdən praktikada istifadə edilməsinə yönəlməmiş fəal elmi axtarılarla əlaqədar, Prezident Heydər Əliyevin ölkə rəhbərliyinə qaydından dərhal sonra onun həyata keçirməyə başladığı islahatlar tibb sahəsində də öz bəhrəsini verdi, səhiyyənin səmərəsinin yüksəldilməsi və intensivləşdirilməsi üçün geniş baza yaradıldı. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin xüsusi diqqət və qayğısı sayəsində bu gün ölkəmizin səhiyyə sistemi gündən-günə inkişaf edir, paytaxtda və bölgələrdə müxtəlif tibb müəssisələrinin fəaliyyəti üçün maddi-texniki baza gücləndirilir.

Tədbirdə Yeni Azərbaycan Partiyasının Lerik rayon təşkilatı aparatının rəhbəri Elxan Qənbərov, Nüci kənd həkim məntəqəsinin müdiri Ağadın Rzayev, Azərbaycan Respublikası Milli Məclisinin deputatı İqbal Məmmədov çıxış edərək ölkəmizdə bütün sahələrdə olduğu kimi, səhiyyə sahəsində də inkişafın yüksəldilməsi, əhaliyə göstərilən tibbi xidmətin keyfiyyətinin artırılması yönündə böyük tədbirlərin həyata keçirildiyini vurğuladılar, rayonun səhiyyə sahəsinə, tibb işçilərinə göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını

ifadə etdilər.

Lerik Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağirov 17 iyun - Azərbaycan Respublikası tibb işçilərinin peşə bayramı günü münasibətilə tibb işçilərinə təbrikləri çatdıraraq bildirdi ki, əhalinin sağlamlığının qorunması, tibbi yardımın keyfiyyətinin yüksəldilməsi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin daim diqqətində olub, əhaliyə göstərilən tibbi xidmətin səviyyəsinin yaxşılaşdırılması üçün müvafiq qanunvericilik bazası təkmilləşdirilmişdir. Bütün bunlar əhaliyə göstərilən xidmətin keyfiyyətinin artırılması istiqamətində görülən işlərlə təbrik edilə bilər. Müxtəlif vaxtlarda Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə səhiyyə sahəsində səmərəli fəaliyyətinə görə bir qrup tibb işçiləri fəxri adlara, dövlət təltiflərinə layiq görülmüşlər. Onların arasında rayonda fəaliyyət göstərən tibb işçiləri də olmuşlar. Rayon üzrə 3 nəfər "Əməkdar həkim" fəxri adına layiq görülmüşdür. Bütün bunlar ölkə rəhbərliyi tərəfindən tibbi personala göstərilən diqqət və qayğının bariz nümunəsidir.

Lerik Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağirov səhiyyə sahəsində uzunmüddətli səmərəli əmək fəaliyyətinə görə və 17 iyun - Azərbaycan Respublikası tibb işçilərinin peşə bayramı günü münasibətilə Lerik Rayon İcra Hakimiyyətinin fəxri fərmanı ilə təltif olunmuş bir qrup tibb işçisinə fəxri fərmanları təqdim etdi.

Lerik Rayon İcra Hakimiyyəti başçısı aparatında vətəndaşların qəbulu

CƏDVƏLİ

S/s	Soyadı, adı və atasının adı	Vətəndaşları qəbul edən vəzifəsi	Qəbul günləri	Qəbul saati
1	Bağirov Rövşən Elmidar oğlu	Lerik Rayon İcra Hakimiyyəti başçısı	Həftənin I günü	Saat 10 ⁰⁰
2	Baxşiyev Cəlil Yüzbaşı oğlu	Başçının birinci müavini	Həftənin I günü	Saat 11 ⁰⁰
3	Məlikov Həbib Ağaxan oğlu	Başçının müavini - Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri	Həftənin III günü	Saat 10 ⁰⁰
4	Vəliməmmədova Arzu Həməz qızı	Başçının müavini - İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri	Həftənin IV günü	Saat 10 ⁰⁰
5	Bayramov Əlipənəh Hüseynağa oğlu	Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri	Həftənin V günü	Saat 10 ⁰⁰
6	Talıbov Gündüz Hübətəli oğlu	İnformasiya təminatı və təhlil sektorunun müdiri	Həftənin V günü	Saat 10 ⁰⁰
7	Quliyev Arız Qurban oğlu	Hüquq şöbəsinin müdiri	Həftənin VI günü	Saat 11 ⁰⁰
8	İbrahimov Əflatun Əjdər oğlu	Memarlıq və tikinti şöbəsinin müdiri	Həftənin VI günü	Saat 11 ⁰⁰

Qeyd: Vətəndaşların qəbulu rayon icra hakimiyyəti başçısı aparatının inzibati idarə binasında ayrılmış "Qəbul otağı"nda aparılır. Bayram günlərinə düşən qəbul günləri növbəti iş gününə keçirilir.

Milli qəhrəmanlar və onların ailə üzvləri, qanunçular, məcburi köçkünlər, şəhid ailə üzvləri və Qarabağ müharibəsi əlilləri növbədənəqəbul qəbul olunurlar.

Vətəndaşların qəbulu ilə bağlı əlaqə telefonu: 025-274-61-82

Azərbaycanda hər il doğulanların sayı artır

Son açıqlamalara əsasən, dünya əhalisinin sayı 7,5 milyard nəfəri ötür. Əhalinin sayına görə, ilk üç yerdə Çin, Hindistan və ABŞ qərarlaşıb. Dünya əhalisinin sayı 1804-cü ildə - 1 milyard, 1927-ci ildə - 2 milyard, 1999-cu ildə - 6 milyard olub. Demografiyanın hesablamalarına görə, dünya əhalisi bu sürətlə artmaqda davam etsə, 2040-də dünyamızda 10 milyard insan yaşayacaq.

Azərbaycanda əhalinin sayı hər il, sabit şəkildə artaraq 10 milyona çatmışdır. Ölkədə hər il doğulanların sayı artır. 2018-ci ildə ölkədə 139 min doğulmuş körpə qeydə alınıb. Doğulanların sayı özlərinin sayını 2-2,5 dəfə üstələyir.



"ASAN XIDMƏT" Lerikdə

İndi respublikamızda şəhər və qəsəbələrin, kəndlərin sakinləri "Asan xidmət" in xidmətindən istifadə etməyə, müxtəlif sənədləşmə aparmağa, şəxsiyyət vəsiqəsinin təzələməyə, əmlak məsələlərinə, notariat və qeydiyyat xidmətinə dair yaranmış zəruri əməliyyatları aparmağa daha çox üstünlük verilir.

"Asan xidmət" bir ay müddətində lenliklərin xidmətində olmuş, onlar üçün asan və tez başa gələn tələblərinin yerinə yetirilməsinə nail olmuşlar.

Əldə etdiyimiz məlumata əsasən 2800 nəfər "Asan xidmət" in əməkdaşlarına müraciət etmiş, 1020 nəfərə hazır sənəd verilmiş, 1560 nəfərdən sənəd qəbul olunmuş, 95 nəfərə lazımı informasiya verilmişdir. Rayon sakinləri onlara göstərilən xidmətdən razı qalmışlar. "Lerik"

Ordudan tərxis olunan gənclərlə görüş

Heydər Əliyev Mərkəzində Lerik rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə "Azərbaycan gəncliyi 2017-2021-ci illərdə" Dövlət Proqramının 5.1.11. bəndinin icrası ilə əlaqədar ordu sıralarından tərxis olunan gənclərlə görüş keçirilmişdir.



Tədbirdə Lerik rayon Gənclər və İdman İdarəsinin rəisi Natiq İsaqov və SHXÇDX-nin Lerik rayon şöbəsinin əməkdaşları iştirak etmişlər. Tədbiri giriş sözü ilə açan Lerik rayon Gənclər və İdman İdarəsinin rəisi Natiq İsaqov çıxış edərək tərxis olunan gəncləri hərbi xidmətlərini şərafətlə başa vuraraq öz doğmalarının yanında sağ-salamat qayıtması münasibətilə təbrik edib, dövlət müstəqilliyinin qorunmasında, eyni zamanda, gənclərin bir şəxsiyyət kimi formalaşmasında Milli Ordumuzun əhəmiyyətindən söz açıb, ölkəmizin təhlükəsizliyi və müdafiəsinin təminatında Azərbaycan Ordusunun müstəsna rolundan danışdı.

Tədbirin sonunda gənclərə idarənin fəxri fərmanları təqdim olunmuşdur.

Orxan Abbaszadə

"Yay məktəbi"nin iştirakçıları Lerikdə



Yeni Azərbaycan Partiyasının (YAP) təşkil etdiyi "Gənc liderlər üçün yay məktəbi"nin ikinci turu çərçivəsində gənclərin iyul ayının 17-də Lerik rayonu ilə tanışlığı olub.

Rayon mərkəzində Şəhidlər Kompleksini ziyarət edən gənclərə məlumat verilib ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsində Lerik rayonu 140 şəhid verib. Onların 5-i şücaətlərinə görə Milli Qəhrəman adına layiq görülmüşdür. Azərbaycanın ilk Milli Qəhrəmanları sırasında da lerikilərin adı var. Rayonda ha-



rinin geyim formaları, poçt markaları, orden və medallar nümayiş olunur.

Bayraq Muzeyi ilə tanışlıqdan sonra gənclər Heydər Əliyev Mərkəzində olublar.

Mərkəzlə tanış olan gənclərə məlumat verilib ki, Mərkəz 25 iyun 2010-cu il tarixində Prezident İlham Əliyevin iştirakı ilə istifadəyə verilib. Ümumi

yaradılıb. Vətən uğrunda döyüşlərdə həlak olmuş lerikli şəhidlərə - beş Milli Qəhrəmana həsr olunmuş guşələr də var.

Gənclər muzeylə yaxından tanış olublar, burada saxlanılan eksponatların rayonun qədim tarixini əks etdirən nümunələr kimi qiymətli olduğunu vurğulayıblar.

Rayonla tanışlığı başa v-

ran gənclər gününün ikinci yarısında "Yaradıcı gənclərin inkişafına dövlət dəstəyi" mövzusunda təlimdə iştirak ediblər.

Çıxış edən YAP Gənclər Birliyi Ofisinin Koordinatoru Elmar Məmmədov təlimin mövzusu və faydalarından bəhs edib.

Sonra təlimin moderatoru, YAP Bineqedi rayon təşkilatının baş təlimatçısı Kubra Əliyeva yaradıcı gənclərə göstərilən dövlət qayğısından danışdı.

Sonda gənclərin sualları cavablandırıldı.

Tanışlıq və təlimlərdən sonra gənclər arasında müxtəlif idman yarışları, yaradıcı müsabiqələr keçirilib.

Günə interaktiv, intellektual, praktik oyunlarla yekun vurulub.

Qeyd edək ki, "Yay məktəbi"nin hər bir günü gənclərin

həyatında müxtəlifliyi ilə diqqət çəkir. Gənclər həmin gün çərçivəsində təşkil olunan seminarlar, diskussiyalar zamanı öz biliklərini artırır, bir-birləri ilə ünsiyyət əsasında həm dostluq əlaqələrinin qurulmasına, həm də biliklərinin mübadiləsinə nail olurlar. Gənclər üçün həm təcürbə, həm də biliklərinin mübadiləsinə yardımçı olan "Yay məktəbi" davam edir.

Gənclər daha sonra Lerik Rayon Tarix-Diyarşünaslıq Muzeyi ilə tanış olublar. Gənclərə Muzeyin tarixi və burada

Bildirilib ki, muzeyin ümumi sahəsi 1200 kvadratmetr olan binası sərqi zalından, inzibati və yardımçı otaqlardan ibarətdir. Muzeyin sərqi zalında Azərbaycanın xanlıqlar dövrünün xəritəsi, orta əsrlərə aid döyüşçüləri əks etdirən manekenlər, orta əsrlərdə xanlıqların istifadə etdiyi bayraqlar, XIX əsr Azərbaycan şəhərlərinin gerbləri, qədim metal sikkələr, kağız pullar, Azərbaycan Xalq Cümhuriyyəti, Azərbaycan SSR və müstəqillik dövrlərində qəbul edilmiş gerblər, bayraqlar, Azərbaycanın konstitusiyaları, Silahlı Qüvvələrimizin müxtəlif qoşun birləşmələ-

rinin geyim formaları, poçt markaları, orden və medallar nümayiş olunur.

Bayraq Muzeyi ilə tanışlıqdan sonra gənclər Heydər Əliyev Mərkəzində olublar.

Mərkəzlə tanış olan gənclərə məlumat verilib ki, Mərkəz 25 iyun 2010-cu il tarixində Prezident İlham Əliyevin iştirakı ilə istifadəyə verilib. Ümumi

yaradılıb. Vətən uğrunda döyüşlərdə həlak olmuş lerikli şəhidlərə - beş Milli Qəhrəmana həsr olunmuş guşələr də var.

Gənclər muzeylə yaxından tanış olublar, burada saxlanılan eksponatların rayonun qədim tarixini əks etdirən nümunələr kimi qiymətli olduğunu vurğulayıblar.

Rayonla tanışlığı başa v-

Ləyaqət və mərdlik timsalı



Lerik rayon ictimaiyyətinə böyük itki üz vermişdir. Ataxan Ağaxan oğlu Şiriyev 2019-cu il iyulun 9-da vəfat etmişdir.

Uzun müddət rayonda rəhbər vəzifələrdə işləmiş, rayonun ümumi inkişafı və tərəqqisinə misilsiz əmək sərf etmiş, quruculuq işlərinin təşəkkül tapmasına var gücü ilə çalışmışdır. O, həmişə yüksək təşkilatçılıq, idarəetmə bacarığı, prinsipiallığı və alicənablığı, cəmərdliyi ilə fərqli mövqə tutmuş, həqiqəti həmişə uca tutmuşdur.

Ataxan Ağaxan oğlu Şiriyev 1927-ci ilin dekabr ayında Lerik rayonunun Zərdəbə kəndində anadan olmuşdur. O, 1943-cü ildə Nuravud kəndində 7-ci sinifi bitirmiş, 14 yaşında

əmək fəaliyyətinə başlamışdır.

1943-cü ilin ortalarında bacarıqlı bir gənc kimi Lerik Rayon Komsomol Komitəsinin uçot şöbəsində işə qəbul olunan Ataxan Şiriyev 1944-cü ilin əvvəlində Xanagah kənd Sovetinin katibi vəzifəsinə seçilmişdir. Sonra birillik Bakı mühasibat kursuna göndərilmişdir.

Ataxan Şiriyev 1946-1950-ci illərdə Nuravud kolxozunda iqtisadçı və mühasib vəzifələrində çalışmışdır. 1950-ci ilin aprelində Lerik Rayon Kənd Təsərrüfatı İdarəsində işə dəvət edilmişdir. 1961-1967-ci illərdə Gəncə şəhərində Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun kənd təsərrüfatının iqtisadiyyatı və təşkilat fakültəsində qişabi təhsil almışdır. O, 1969-cu ilin fevralında Lerik Rayon İstehlak Cəmiyyətinin sədri vəzifəsinə irəli çəkilmiş, 8 il həmin vəzifədə işləmişdir.

1976-cı ildə Nizami kolxozunun bazası əsasında yaradılmış "Sosialist Kubası" sovxozuna direktor təyin edilmişdir. Kubadan Azərbaycanam gətirilən zebuların yerli şəraitə uyğunlaşdırılması və artırılması, ətlük istiqamətində inkişaf etdirilməsi, təkə respublikamızda deyil, keçmiş SSRİ-də böyük bir zəbuçuluq təsərrüfatının yaradılması və şöhrət tapması A.Şiriyevin adı ilə bağlıdır.

1988-1992-ci illərdə Lerik rayon Aqrar-Sənaye Birliyinin sədri vəzifəsində işləyən A.Şiriyev bilik və bacarığını aqrar sahəsinin elmi cəhətdən düzgün qurulmasına, bu sahədə nailiyyətlər əldə etməsinə sərf etmişdir.

2 il Lerik rayon Konserv zavodunun direktoru vəzifəsində çalışmışdır.

1994-cü ilin aprel ayında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Ataxan Şiriyev Lerik Rayon İcra Hakimiyyətinin başçısı təyin edilmişdir. Milli Ordu sıralarının gücləndirilməsi, torpaqlarımızın müdafiəsi üçün böyük qüvvə sərf etmişdir. Sonra bünövrəsini qoyduğu Lerik rayon konserv zavoduna işləməyə qayıtmışdır.

Ataxan Şiriyev 1956-cı ildən 1990-cı ilə qədər bütün çağırışlarda Lerik Rayon Sovetinin deputatı seçilmiş, müxtəlif illərdə RPK-in plenum üzvü olmuşdur. 1990-1995-ci illərdə Azərbaycan Respublikası Ali Sovetinin deputatı olmuşdur.

Ləyaqət və mərdlik timsalı, əsl Azərbaycan kişisi olan Ataxan Şiriyev 9 övladı, 19 nəvəsi, 11 nəticəsi var idi. O, nümunəvi ailə başçısı idi, övladlarını Vətənə layiq böyütmüşdü.

Sadə və təvazökar insan, etibarlı dost, el-oba təəssübü çəkən, həmişə yenilik hissi ilə yaşayan Ataxan Şiriyev təkə Lerik rayonunda deyil, eləcə də Cənub regionunda və respublikamızda böyük hörmət və nüfuz qazanmışdı, tutduğu vəzifələrin öhdəsindən bacarıqla gəlmişdi.

A.Şiriyevin işiqlı xatirəsi dostlarının, yaxınlarının, onu sevdənlərin qəlbindən uzun müddət silinməyəcək, həmişə böyük ehtiramla yad ediləcəkdir.

Allah rəhmət eləsin.
Yoldaşlarından bir qrup

Lerik şəhəri abad olur

Lerik şəhərində regionların sosial-iqtisadi Dövlət Proqramına uyğun olaraq tikinti-quruculuq işləri davam etdirilir. Şəhərdə su və kanalizasiya xətlərinin çəkilməsi ilə əlaqədar küçə binaların ətrafında söküntü işləri aparılmış, təmirsiz qalmışdır. Bunu nəzərə alan Lerik RH-in memarlıq və tikinti şöbəsi abadlıq və bərpa işlərinə diqqət artırmışdır.

Hazırda təmir-bərpa, tikinti işləri davam edir. Şəhərin H.Aslanov, A.Əsədullayev, Ş.Qurbanov, Nesimi, C.Cabbarlı, E.Qasımov küçələrində yola asfalt döşənməsi, bu, şəhər sakinlərinin razılığına səbəb olmuşdur.

Şəhərin H.Aslanov və C.Cabbarlı küçələrində istinad divarları qaydaya salınıb, təmir-tikinti işləri görülür.

Müxbirimiz ustadlardan Firdovsi Babayev və Qasım Rəsulovla iş zamanı görüşüb tikinti-abadlıq işləri ilə maraqlanmış, şəkil çəkmışdir.

"Lerik"

Ş.Qurbanov, Nesimi, C.Cabbarlı, E.Qasımov küçələrində yola asfalt döşənməsi, bu, şəhər sakinlərinin razılığına səbəb olmuşdur.

Şəhərin H.Aslanov və C.Cabbarlı küçələrində istinad divarları qaydaya salınıb, təmir-tikinti işləri görülür.

Müxbirimiz ustadlardan Firdovsi Babayev və Qasım Rəsulovla iş zamanı görüşüb tikinti-abadlıq işləri ilə maraqlanmış, şəkil çəkmışdir.

"Lerik"



Sizə minnətdarıq, cənab Prezident

Xalqımızın sevimlisi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin minimum əmək haqqının artırılması barədə Sərəncam imzalaması, bizim ölkəmizdə demək olar ki, bütün işçilərin əmək haqları artırılmışdır. Bu, ilk növbədə müstəqil Azərbaycanın daim artan iqtisadi və siyasi, hərbi qüdrəti, beynəlxalq və sosialyönümlü layihələrin, proqram və göstərişlərin həyata keçirilməsi sayəsində mümkün olmuşdur.

Hörmətli Prezident, Sizin diqqət və qayğınız bizim xoş güzəranımıza səbəb

olub. Biz səhiyyə işçiləri hamılıqla Sizə ürəkdən təşəkkür edirik, siyasətinizi bəyənlirik. Biz həmişə Sizinlə olacağıq.

Allah Sizi və dövlətimizi qorusun!

Hörmətlə,
Rövşən İmanov,
Siyov kəndi

Azad söz cəmiyyətin güzgüsüdür

Mətbuat Şurasının sədri Əflatun Amaşov deyib: "Əgər bir xalq vaxtında öz mətbuatını yaradıbsa, o xalq artıq başqa xalqlar arasında öz yerini tuta bilər. Həsən bəy Zərdəbinin istədiyi o idi ki, Azərbaycan xalqının müstəqil dövləti olsun, qəzetləri olsun, insanlar maariflənsinlər. Bu gün bizim müstəqil dövlətimiz, azad mətbuatımız var".



Yeni Azərbaycan Partiyası Lerik Rayon Təşkilatında Milli Mətbuat Günü münasibətilə tədbir keçirilmişdir. Bu münasibətlə "Lerik" qəzeti redaksiyasının kollektivini, ümumilikdə bütün jurnalistləri, yaradıcı media işçilərini təbrik edən Lerik Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Cəllil Baxşiyev demişdir.

Həsən bəy Zərdəbinin rəhbərliyi ilə 1875-ci il iyulun 22-də fəaliyyətə başlayan və Azərbaycanın ilk mətbu orqanı olan "Əkinçi" öz ətrafında dövrünün ziyallıqlarını birləşdirmişdir.

"Əkinçi"nin saldıqı işıq xalqımıza düzgün yol göstərdi, Azərbaycan xalqının milli şüurunun oyanmasında, milli məfkurəsinin formalaşmasında önəmli rol oynadı. "Əkinçi" və ondan sonra işıq üzü görən mətbuat vasitələrimiz Azərbaycan xalqının müstəqil yaşama ideyasını bir daha xalqa çatdırdı.

Milli Mətbuatımız müstəqilliyimizin bərpasından sonra özünün intibah dövrünü yaşayıb. Ölkəmizdə KİV vasitələrinin sərbəst fəaliyyəti üçün əlverişli şərait yaradılıb, plüralizm, söz və mətbuat azadlığı



dia ilə bağlı siyasətini uğurla davam etdirir, azad mətbuatın inkişafı üçün lazımı şərait yaradır.

Lerik RH başçısının mü-

günkü reallığının Azərbaycan dövlətinin mediaya, jurnalistlərə dəstəyinin ardıcıl olaraq həyata keçirilməsinin bariz nümunəsidir.

zırdə 80 nəfər Qarabağ əlili yaşayır.

Sonra ümummilli lider Heydər Əliyevin rayon mərkəzində ucaldılmış abidəsini ziyarət edən gənclər Ulu Öndərin əziz xatirəsini ehtiramla anaraq, abidəsinə önünə gül-çiçək düzülüb.

müəllifi olan fransız fotoqraf Fredrik Laşop həmin əsərləri Parisdə təşkil olunmuş "Uzunömürlülər diyarına səyahət" sergisində nümayiş etdirib. Daha sonra bu fotolar Fransanın ölkəmizdəki səfirliyi tərəfindən Lerikə gətirilərək Uzunömürlülər muzeyinə hədiyyə olunub.



Gənclərin dünyada analoqu olmayan Uzunömürlülər muzeyi ilə tanışlığı isə böyük marağa səbəb olub. Gənclərə məlumat verilib ki, muzey 1991-ci ildən fəaliyyət göstərir. Dünyada yeganə olan bu mədəniyyət ocağının binası müasir memarlıq elementlərindən istifadə edilməklə 2010-cu ildə inşa olunub. Həmin il iyunun 25-də isə Prezident İlham Əliyevin iştirakı ilə muzeyin yeni binasının açılışı olub.

Bildirilib ki, rayonda vaxtilə 500 nəfərdən çox uzunömürlü

Vurğulanıb ki, Uzunömürlülər muzeyində yaşlı insanların şəkilləri asılmaqla, həm də onlara məxsus olan etnoqrafik materiallar, yaşadıqları dövrə aid tarixi əşyalar, kənd təsərrüfatında işlətdiyi alətlər, əl işləri də nümayiş etdirilib.

Daha sonra gənclər Bayraq Muzeyi ilə tanış olublar.

Onlara məlumat verilib ki, Bayraq Muzeyi və hündürlüyü 36 metr olan bayraq dirayinin yerləşdiyi Dövlət Bayrağı Kompleksi Lerik şəhərinin

sahəsi 420 kvadratmetr olan Mərkəzin 360 kvadratmetrində ekspozisiya zalı yerləşir ki, bu zaldan həm də konfrans salonu kimi istifadə olunur. Binaın 25 kvadratmetrində kitabxana fəaliyyət göstərir, 35 kvadratmetrində isə inzibati və yar-



dımçı otaqlar yerləşir. Mərkəzin ekspozisiya zalında ümummilli liderimiz Heydər Əliyevin zəngin həyat və fəaliyyətini əks etdirən 138 fotosəkil, 49 sənəd və 1 büst nümayiş etdirilir. Ekspozisiya zalının bir bölməsi Prezident İlham Əliyevin Lerikə tarixi səfərləri barədə məlumat verir.

Gənclər daha sonra Lerik Rayon Tarix-Diyarşünaslıq Muzeyi ilə tanış olublar. Gənclərə Muzeyin tarixi və burada

Orxan Vahidoğlu,
"iki sahil"



yaşayıb. Hazırda iki salondan ibarət muzeydə yaşı yüzdən yuxarı olan 50-dən çox lerikli haqqında 2 mindən çox eksponat, o cümlədən maraqlı məlumatlar, fotosəkillər yer alıb. Buradakı 40-dək fotosəkillin

mərkəzində, ümummilli lider Heydər Əliyevin adını daşıyan meydanın ərazisində yerləşir. Bayraq Muzeyinin Prezident İlham Əliyevin iştirakı ilə 2018-ci ilin oktyabr ayının 15-də açılışı olub.

Məktəb yeni görkəm alacaq



İki aydır ki, Lerik şəhərinin mərkəzində yerləşən Valeh İbrahimov adına interqrasıya təyinatlı internat tipli gimnaziyanın yerləşdiyi ikimərtəbəli binada qızğın iş gedir. Da-

ha doğrusu, binanın əsas divarlarından başqa hər şey dəyişdirilib, əsaslı təmir olunur. Biz tikinti obyektində olarkən iş icraçısı **Rövşən Baxşəliyevlə** görüşüb söhbət

etdik. O dedi: - Azərbaycanın Təhsil Nazirliyinin sifarişləri ilə əsaslı surətdə yenidən qurulan təhsil ocağında yataxanaların tikintisi, əsas binanın tavan, döşəmə, qapı və pəncərələrinin, digər yardımçı otaqların təzələnməsi, istilik, işıqlandırma, su təchizatı sistemlərinin, mətbəxin yenidən qurulması nəzərdə tutulmuşdur. Binaın fasadı müasir forma alacaq, həyəti abadlaşdırılacaq, idman meydançası müasir tələblərə cavab verəcək. Burada istifadə olunan inventar və dərs avadanlıqları tədris tələbləri səviyyəsində olacaq.

Hazırda tikinti meydançasında 20 nəfər çalışır. Ustalar işin keyfiyyətlə görülməsinə diqqətlə yanaşıq, normalvlərə əməl edirlər, inşaat materialları kifayət qədərdir.

Gimnaziyanın direktoru **Asaf Bədəlov** təhsilə, tikinti-quruculuq işlərinə göstərdiyi diqqət və qayğıya görə ölkə rəhbəri cənab İlham Əliyevə kollektiv adından minnətdarlığını bildirdi.

"Lerik"

Tofiq Qəribovun yay qayğıları

Qəzetimizin ötən sayında təcrübəli kombayncı, alıcınab və xeyirah insan rəhmətlik atası Nəci kişinin yolunu can-başla yerinə yetirən Tofiq Qəribov barədə yazını sizlərə təqdim etmişdik. Həmin yazı dərc olunduqdan sonra bizə zəng edənler oldu. Tofiqə minnətdarlıq dolu danışıqlar var idi bu zənglərdə...

İş elə gətirdi ki, onunla Lerik şəhər mərkəzində görüşdük. Çay süfrəsi ətrafında xeyli söhbət etdik. O dedi ki, Allaha şükür biçin mövsümü ərzində yağış yağmadı. Zəhmətkeş kənd adamları qayğı ilə, əllərinin qabanı ilə yetişdirdikləri məhsulu itkisiz yığıb, qışın ehtiyatını tutdular...

Gördük ki, Tofiq bizimlə söhbət etsə də fikri özgə yerdədir. Səbəbini soruşduqda dedi: - "Palassel-752" markalı kombaynın ötürücülər qutusuna tökülüb, xarabə olub. Görək Belorusiyanın müxtəssis gələ, sonra təmir edə. Bu işə vaxt aparacaq. Kəndçi işə gözləmir bunu. Onu taxılı tez və vaxtında yığımaq maraqlandırır...

Bəs ne kifirlərsən, biçini gecikdirmək olmaz, bu itki deməkdir.

Tofiq Qəribov: - Cəllabab, Regional Aqrözinq ASC-nin sədri Əlvəsat Qarayev köməyimizə gəldi, bizi yaranmış vəziyyətdən xilas etdi, kombayn verdi ki, biçin langımasını...



Bəli, Tofiq Qəribovun biçin vaxtı gecəsi, gündüzü olmur. O, Liviçiq, Murya, Monidigah, Qışlaq, Anzolu kəndlərinin taxılçılarına kömək edib. Hektarlar biçildikcə tonlar artıb. Tofiq fərəh hissi keçirib. Buğda xoxtusu ona atalı gün-

lərini, 20-30 il əvvəlki dövrü xatırladıb...

Tofiq Qəribovla yay qayğıları, rayonda taxıçılığın inkişafı, kənd əməkçisinin torpağa, əkinə müsibətli, texnikanın az olması, dövlətin əkinçiyə qayğısı barədə söhbə-

timiz yadda qalan oldu. O, məhsul yığımından sonra herik şumu barədə düşündürdü. İnşallah niyyəti bərkətlili olacaq...

Qabaqcıl mexanizator, texnikanın bilicisi, torpağın sirdaşı, elini həmişə varlı və şad görmək istəyən Tofiq Qəribov Lenkeran Aqrözinq ASC-nin sədri Rəhim Rzaevdən razılıq aldı. Dedi ki, Rəhim müəllim yaxşı yoldaşdır, əkinçini, mexanizatoru, mühəndisi yaxşı başa düşür, heç kəsə darda saxlamır, kənd adamına köməyini asirgəmir.

Fermer təsərrüfatının rəhbəri Fikrət Məmmədov Tofiq Qəribovdan razı qalıb. Çünki, vaxtında yetişən taxılı yığıb, çətin rəlyef şəraitində kombaynda taxılı itkisiz biçib. O, kənd sakinlərinin heç birini narazı salmayıb, növbə ilə biçib, əkinçinin sevinməsinə görə də fərəhənliliklə yanaşı, qayğıkeş, dostu olduğunu bir daha dərk edib.

Dorğrudan da qara torpaq üzə ağırdır. Bir baxın, görün onun sərvəti nə qədərdir! Torpağın parolu zəhmətdir. Zəhmət çəksən heç nəyi sənəndən əsirgəməz...

Rayon üzrə 2935 hektar taxılı yığılıb. Bicipin başa çatmasına çox qalmayıb. Hər hektarın orta məhsuldarlığı ötən ildən yüksəkdir. Buna yalnız sevinmək olar...

Ibris Şükürü

Güclü ordunun əsgərləri

Lerik şəhərində hərbi xidməti başa vurmış gənclərlə görüş keçirilib



Lerik şəhərində Lerik Rayon İcra Hakimiyyəti ŞHXÇDX Lerik rayon xidməti ilə birlikdə Azərbaycan Milli Ordusundan tərxis olunmuş gənclərlə görüş yadda qalan olmuşdur. Tədbirdə öncə ulu öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyulmuş, dahi şəxsiyyətin xatirəsi ehtiramla yad edilmişdir.

Lerik RİH-də Dövlət

canın suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi yad edilmişdir.

Mərasimdə ŞHXÇDX xidmətinin rəisi **Arif Həsənov** çıxış edərək bildirdi ki, bu gün müstəqil ölkənin ordu quruculuğu prosesi uğurla davam etdirilir. Əsas ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş ordu quruculuğu Ali Baş

qayğıkeşliklə yeni vüsət alır, ordumuz dünyada güclü ordular sırasına mühüm yer tutur, onun döyüş qabiliyyəti durmadan artır. 2016-cı ilin aprel döyüşləri, 2018-ci ildə keçirilmiş Günnüt əməliyyatı bunu sübut edir.

Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Ko-

mərasimdə YAP Lerik Ra-



yon Təşkilatının sədri **Əli Baxşiyev**, YAP Lerik Rayon Təşkilatının aparat rəhbəri **Elxan Qənbərov**, Azərbaycan Qarabağ müharibəsi Əlilləri və Şəhid Ailələri İctimai Birliyi Lerik Rayon təşkilatının sədri **Veysel Məlikov** çıxış etmiş, ölkəmizdə ordu quruculuğu sahəsində qazanılmış uğurlardan söz açmış, işğal edilmiş ərazilərin tezliklə azad ediləcəyini diqqətə çatdırmışlar.

Babət Şükürov



Regionların sosial-iqtisadi inkişafı Dövlət Programı çərçivəsində adını qeyd elədiyimiz 21 kilometrlik avtomobil yolunun yenidən çəkilməsi, asfalt-beton örtüyü ilə yeni görkəm alması, müasir su ötürücü qurğuların tikilməsi, sıldırım qayaların ram edilərək rahat məcraya gətirilməsi Orand və Nuravud ərazisində yaşayan əhəlinin hədsiz sevincinə, ruh yüksəkliyinə, sabaha inamına səbəb olmuşdur. Onlar Azərbaycan Prezidenti İlham Əliyevə, Lerik rayon rəhbərliyinə, yolda çalışan bütün mühəndis-texnik işçilərinə minnətdarlıq ifadə edirlər. Zərdəbə kəndinin aşısaqalı Bağdı Şiriyev, Şinəbən kəndinin təqəddü müəllim Hübətəli Talibov, veteran sü-

rücü Arif Əliyev bu ərazidə yaşayanların fikrini ifadə edərək dedilər:

- Kəndlərimizin tarixində ilk dəfədir ki, yollarımız yenidən çəkilir, yola asfalt örtüyü qəkilir, su axarlar tikilir, bir sözlə təzə yol - hamımızın ürəyində təzə arzular yadadır, bizə xoş ovqat bəxş edir, uzun məsafələri qısaldır.

Kəndlərimizə qaz çəkilib, əhəli özünü rahat və firavan hiss edir. Bu bir də onu göstərir ki, Azərbaycan Respublikasının Prezidenti çox hörmətli İlham Əliyev həmişə bizimlədir, bizim yanımızdadır, problemlərimizin həlli üçün nə lazımdırsa edir. Cənab Prezidentin dəfələrlə Lerik rayonuna gəlişi, bir sıra sosial obyektlərin, yolların, təhsil ocaqlarının

Yolunuz açıq olsun!

Lerik-Şinəbən-Orand-Nuravud-Zərdəbə avtomobil yolunun tikintisi uğurla davam etdirilir

açılış mərasimində şəxsən iştirak etməsi bunu bir daha sübut edir.

- Allah Sizi qorusun, Tənn Sizi daim ucaltsın, cənab Prezident!

Bəli, danılmaz haqiqətdir. Cənab Prezident dünyada Azərbaycanın maraqlarını təmin edir, nüfuzunu artırır, regionları inkişaf etdirir, əhəlinin yaşayışını yüksək səviyyədə təmin etmək üçün səhncamlar verir. Şəhər, qəsəbə və kəndlərinin inkişafını daim dəstəkləyir, istisadiyyatın yüksələn xətlə inkişafı fərəh doğurur.

Qeyd etdiyimiz kimi Lerik rayonunun daha bir böyük ərazisinə yol çəkilişi davam etdirilir. Yolun tikintisinə rəhbərlik edən, hər bir işə sutka ərzində nəzarət edən təcrübəli və bacarıqlı mühəndis Fuad Muxtarzadə ilə görüşürük. O, çox qayğılı və narahat görünür. Bu da təbii. Yuxarıda adlandırdığımız ərazidəki yolun asfalt örtüyü kəndə təmin edilməsi bu dövrdə baş tutur. Yayın hər günündən səmərəli istifadə ediləməlidir.



Yol çəkənlərin yanında. Onlara deyirik: "İşiniz avand olsun, yorulmuyasınız". Hamının üzündə xoş təbəssüm hiss olunur. İki tonnalı yük maşınınin təcrübəli sürücüsü Sənan Ağayev asfalt asfaltlaşdıran aqreqatın bunkerinə



boşaldır. Onun ardınca asfaltdaşayan Rizvan Babayev, Sadiq Cəfərov, Pərviz İbrahimov, Vusal Nəhmətov, Tofiq İsmayılov, Çingiz Əkbərov, İlham Ağayev növbə ilə gəlirlər. Onların iş vaxtı səhər tezdən başlayır.

Asfaltlaşdıran Simran Məlikov, kənd rəhbəri Rövşən Babayev, fəhlələrdən Amid Ağayev, Elvin Abbasov, Təhəməli İmanov tapşırıqları keyfiyyətlə icra edirlər. Artıq yolun 7 kilometr hazırdır. ...Çox keçməz ki, Orandın yolları daha rahat və yaraşlıq olacaq, əhəlinin onilliklə boyu yaşadığı yol probleminə son qoyulacaq, ərazi turistlərin sevimli məkanına çevriləcək, füsunkar təbiət mənərələrinə baxanları sayı artacaq.

I.Mütəllimoglu

2019-cu ilin birinci yarısında rayonumuzun iqtisadiyyatında inkişaf nəzərə çarpmış, tikinti, abadlıq və quruculuq işlərinin görülməsi üçün əsaslı işlər görülmüşdür. Bunu aşağıdakı sahələrdən daha aydın görmək olar.

KƏND TƏSƏRRÜFATI

2019-cu ilin yazında əlverişsiz hava şəraitinin olmasına baxmayaraq yazlıq bitki toxumlarının səpməsi işi tam sürətlə həyata keçirilmişdir. Yaz əkininin yekun məlumatlarına əsasən, cəmi 2072 ha yazlıq dənli, dənli paxlalı, kartof, tərəvəz və digər bitkilər əkilmişdir. O cümlədən 212,5 ha sahədə lobya, noxud və sairə paxlalılar, 1422 ha kartof, 313,6 ha sahədə müxtəlif növ tərəvəz və 109,0 ha sahədə digər yazlıq bitkilərinin toxumları səpilmişdir. 2019-cu ildə 28 ha sahədə tütün bitkisinin əkininə həyata keçirilmişdir. 2019-cu ilin ilk 6 ayında kənd təsərrüfatı məhsullarının ümumi buraxılışı 14722,8 min manat təşkil edir. Bu 2018-ci ilin eyni dövründəkindən 1640,3 min manat və ya 12,5% çoxdur. Bunun 13618,5 min manatı heyvandarlığın, qalan 1104,3 min manatı bitkiçiliyin payına düşür. Kənd təsərrüfatı müəssisələri, əhəli və fermer təsərrüfatları üzrə yazlıq bitkilərin əkininə başa çatmışdır. Belə ki, 01 iyul 2019-cu il vəziyyətinə 2072 ha yazlıq dənli, dənli paxlalı, kartof, tərəvəz və digər bitkilər əkilmişdir. Bu əkinlərdən 212,5 ha yazlıq dənli və dənli paxlalı bitkilər 1422 ha kartof, 313,6 ha hər cür tərəvəz və 109 hektar digər bitkilər olmuşdur. 2018-ci ilin yaz əkinlərindən 37 ha və ya 1,8% çox əkin əkilmişdir.

01 iyul 2019-cu ildə 863 hektar payızlıq taxıl biçilmiş və 1886 ton məhsul istehsal olun-

muşdur. Hər hektardan 21,9 sentner məhsul götürülmüşdür ki, bu da keçən ilin eyni dövrü ilə müqayisədə 4,9 sentner azdır. Taxıl yığılı davam edir, eyni zamanda kartof və tərəvəz yığılı da başlanmışdır. Cari ilin birinci yarısında diri çəkidə 1199,7 ton mal qara və quş eti, 12090,5 ton süd, 220,8 ton yun (fiziki çəkidə) və 2968 min ədəd yumurta istehsal edilmişdir.

2018-ci ilin eyni dövrü ilə müqayisədə 27,5 ton et, 2492,2 ton süd və 3 min ədəd yumurta istehsalı artmışdır. Yun istehsalı 5,6 ton artmışdır. 2018-ci ilin 1-iyul 1-i vəziyyətinə nisbətən 904 baş qara-mal, o cümlədən 208 baş inək və cəmi, 996 baş qoyun-keçi artmışdır.

Keçən ilin müvafiq dövrü ilə müqayisədə rayonun inzibati ərazi dairələrinin çoxunda mal-qaranın və qoyun-keçilərin baş sayı artmışdır.

Heyvandarlıq

Heyvandarlıq sahəsində həm mal-qaranın baş sayı, həm də məhsul istehsalı dinamik olaraq artır. Keçən ilin eyni dövründənkindən iri buynuzlu mal-qaranın baş sayı 2,5% artmış, qoyun və keçilərin baş sayı isə 1,1%, diri çəkidə et istehsalı 2,3%, süd istehsalı 25,9% artmışdır. Yumurta istehsalı isə 404 min ədəd artmışdır. Yun istehsalı 12 ton və ya 0,6% artmışdır. Rayonun Pirasora, Osiyodəre, Çayrud, Veri, Şingədulən və s. kənd ərazi dairələrinin kəndlərində hər bir şəxsi təsərrüfatlarda 6-11 baş qara-mal və 30-50 baş qoyun-keçi saxla-

yan təsərrüfatlar ildən-ilə artmaqdadır. Hətta bezi şəxsi təsərrüfatlar 300-500 və yuxarı sayda qoyun-quzu saxlayırlar.

Heyvandarlıq yanaşı rayonun kəndlərində bitkiçilik məhsullarından kartof, tərəvəz, taxıl və digər əkin növləri də inkişaf etdirilir. Bitkiçilik məhsullarının əkilib yığılması üçün kifayət qədər kənd təsərrüfatı texnikası yoxdur. Mövcud texnikanın bir qismi köhnədir və bu günkü tələbatla cavab verməz. Xüsusilə şum traktorları və taxıl biçən kombaynların yarı qədimliyi vəziyyətdədir. 2019-cu ilin birinci yarısında dövlət və kollektiv təsərrüfatlarda və bütün təsərrüfat kətiqoriyalarında 835 min manat çox məhsul istehsal edilmişdir ki, bu da 2018-ci ilin eyni dövründən çoxdur.

Cari ilin yanvar-iyun aylarında fəaliyyət göstərən kollektiv təsərrüfatlarında 61 nəfər işçiyə 49,7 min manat əmək haqqı ödənilmiş və hər işçinin orta aylıq əmək haqqı 136 manat olmuşdur. 01 iyul 2019-cu ilə rayonda müxtəlif təşkilatlı hüquqi formalı 235 vahid kənd təsərrüfatı qurumları mövcuddur və rəsmi qeydiyyatdan keçmişdir.

MƏŞƏ TƏSƏRRÜFATI

Lerik rayonunun ərazisində 40,4 min ha meşə sahəsi mövcuddur. Meşələrin demək olar ki, hamısı enli yarpaqlı ağaclardan ibarətdir. Ötən il rayonda fəaliyyət göstərən meşə mühafizəsi və bərpası müəssisəsi layihə edilmiş

və cənub regional idarəsinə birləşdirilmişdir.

SƏNAYE

2019-cu il iyulun 1-i vəziyyətinə rayonda 4 sənaye müəssisəsi fəaliyyət göstərmişdir. Bunlardan biri Elektrik Paylayıcı Şəbəkəsi, digərləri Rayon Su Kanalizasiya İdarəsi, Lerik Rayon Modul Elektrik Şəbəkəsi və Lerik Rayon Qaz İstismar İdarəsidir. Bu təşkilatlar 2019-cu il 6 ayında 1718 min manatlıq məhsul istehsal etmişlər. Bunun 1319,4 min manatı hüquqi şəxslərə, 399,6 min manatı fiziki şəxslərin payına düşür. Keçən ilin eyni dövründən 879,1 min manat və ya 199,7% çox iş görülmüşdür. Bu müəssisələrdə 159 nəfər işçi çalışır ki, bu da əvvəlki illərdən 40 nəfər çoxdur. Bu ilin 6 ayı ərzində hər işçinin orta aylıq əmək haqqı 504,5 manat olmuşdur. 2018-ci ilin 1-ci yarısı ilə müqayisədə 14 manat və ya 1% əmək haqqında azalma olmuşdur. Yuxarıdakı fikirlərdən aydın olur ki, sənaye müəssisəsində tez-tez islahatlar gətirdiyi üçün işçilərin sayı, habelə əmək haqqı dəyişir.

RABİTƏ

Rayonda iki rabitə təşkilatı fəaliyyət göstərir. Bu təşkilatlardan biri poçt xidməti, digəri isə telekommunikasiya xidmətidir. 2019-cu ilin yanvar-iyun aylarında rabitə sektorunda fəaliyyət göstərən müəssisələr tərəfindən istehlakçılara faktiki qiymətlə 305,4 min manatlıq və ya ötən ilin eyni dövrü ilə müqayisədə 4,1% çox rabitə xidməti göstərmişdir.

Xidmətlərin 12,1%-i dövlət müəssisələrində qalan 87,9%-i isə əhəliyə göstərilmişdir.

NƏQLİYYAT

İqtisadiyyatın digər sahələrində olduğu kimi rayonda nəqliyyat sahəsinin inkişafında müəssisənin əhəmiyyətli rolunu da davam etmişdir. Rayonun bütün nəqliyyat sektorundan yük və sərnişin daşınmasında 1514,3 min manat gəlir əldə olunmuşdur. Əhəliyə göstərilən nəqliyyat xidmətinin həcmi artmaqda yanaşı, keyfiyyəti də yaxşılaşmışdır. Nəqliyyat sektorunda 185 min ton yük daşınmışdır ki, bu da keçən ilin eyni dövründən 1,6% çoxdur. 2019-cu ilin 6 ayında yük daşınmasında 996,2 min manat, sərnişin daşınmasında 518,1 min manat gəlir əldə edilmişdir.

ƏSASLI TIKINTI

Rayon ərazisində 2019-cu ilin altı ayı ərzində bir tikinti təşkilatı fəaliyyət göstərmişdir. Əsasən təmir işləri ilə məşğul olmuşdur. Cari ilin yanvar-iyun aylarında tikinti təşkilatları 557,3 min manatlıq iş görmüşlər ki, bu da 2018-ci ilin 6 ayı ilə müqayisədə 76,5 min manat və ya 15,9% çoxdur. Tikinti işlərinin 557,3 min manatı isə cari təmir işləri olmuşdur. Tikinti təşkilatlarında 86 nəfər fəhlə və qulluqçu çalışırlar. Bunlara 6 ay ərzində 171 min manat əməkhaqqı verilmişdir və hər işçinin orta aylıq əməkhaqqı 331,4 manat təşkil edir ki, bu da 2018-ci ilin eyni dövründən 2,9 manat və

Lerik 2019-cu ilin I yarısında

ya 1% çoxdur. 2019-cu ilin 6 ayı ərzində əhəlinin vəsaiti hesabına 7 şəxsi yaşayış evi tikilib istifadəyə verilmişdir ki, bunların da sahəsi 618m²-dir. İstismara verilmiş yaşayış evlərinin dəyəri 177,4 min manatdır. Keçən ilin müvafiq dövründən 2 ədəd az yaşayış evi tikilib istifadəyə verilmişdir.

REGIONLARIN SOSIAL - İQTİSADI İNKİŞAFI


Azərbaycan Respublikasının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Programı ilə əlaqədar daxili yollar bərpa edilir, şəhərdən başqa 50 kənd təbii qaz xətti çəkilmiş və 4506 evdə təbii qaz yanır.

Yeni turizm istirahət mərkəzləri tikilir. Yeni su kanalizasiya xətti istifadəyə verilmişdir. Hazırda Lerik-Zərdəbə avtomobil yolunun tikintisi həyata keçirilir. Mastayıl-Lerik alternativ su xəttinin çəkilişi başa çatdırılmışdır. Lerik şəhərində 48 mənzilli yaşayış binasının tikintisinin başa çatdırılması, qəza vəziyyətində olan 6 yaşayış binasının yerində iki 36 mənzilli yaşayış binalarının tikintisi üçün işlər görülür.

YENİ AÇILMIŞ İY YERLƏRİ

2019-cu ilin təkcə II rübündə cəmi 296 yeni iş yeri açılmışdır. Bunlardan 86-si fiziki şəxslərdə, 30-u mövcud müəssisə və təşkilatlarda, 180-i digər tədbirlər üzrədir. Cari ilin 6 ayında isə 750 yeni iş yerləri açılmışdır. Bundan 169-u fiziki şəxslər, 551-digər tədbirlər üzrə, 30-u isə mövcud müəssisə və təşkilatlarda açılmışdır.

Nizamməddin Muradov,
Lerik Rayon Stistatika idarəsinin rəisi



Sonuncu şəkil

herbi xidmət etmək qərarına gəlir. Onu Səngəçaldı herbi xidmətə göndərmək istəyirlər. Lakin Amil razi olmur, raport yazaraq cəbhə bölgəsində xidmət etmək istədiyini xahiş edir: "Mən cəbhə bölgəsində xidmət etmək istəyirəm" - deyir.

Nümunəvi qulluq edir, qorxu-hürkü bilir, tabeliyindəki əsgərləri həmişə cəsarətli olmağa ruhlandırır. Onlara deyir ki, nizam-intizam, vətənə, torpağa məhəbbət olan yerdə heç bir qorxu-hürküdən sərbəst ola bilməz. Vətəni biz qoruyacağıq, Qarabağda işğal edilmiş torpaqları biz qaytarmalıyıq.

Amilin Vətənə, yurda məhəbbəti hədsiz idi. Ona görə gənclik həyatını hərbi olmağa işinə bağladı, lazım gələrsə özünü bu yolda fəda edərdi.

O, Milli Qəhrəman Mübariz İbrahimova oxşamaq, onun kimi döyüş rəşadətini göstərmək istəyirdi. Bu yolda şəhid olmağa da hazır idi. Dayısı oğlu Rasif hərbi xidmətdən qayıtdıqdan sonra ona dedi ki, sən də hərbi xidmət etmək üçün sıralarımıza gəl. Çox keçməz ki, Amil qəhrəmancasına şəhid olacaq, oğlu Yusif onu atasına oxşadı:

- Ata gəldi, - deyəcək. Sonra Yusif görəcek ki, atası deyil, dayısıdır. Axi, o haradan bilsin ki, atası Amilin ruhu göylərə uçub, şəhidlərimizin ruhuna qovuşub...

Bir dəfə Amil Yusif gəzməyə aparır, ona oyuncaq avtomat alır. "Düşməne belə atarsan" - deyib oğlunun barmağını tətiyin üstünə qoyur. Qoy uşaq indidən bilsin ki, düşmənimiz kimdir və hərbiyə marağı artsan deyir.

Amil icazə alıb evə gəlmişdi. Bacısının toyunda iştirak edib xidmət yerinə qayıdır. Həmin günün səhəri - bacısının gəlin köçməsinə bir gün qalmış ailəyə bəd xəbər gəlir: Amil şəhid olub!

Bu xəbər ata-anasına, ailəsinə, yaxınlarına acı təsir etsə də təskinlik tapdılar ki, bu, elə gələn dərdirdi. Ermenilər bizim posta hücum edib və iki əsgər itirirlər. Ermenilər bunu eşidən kimi, hücum edib posta qumbara atırlar. Şiddətli atışma gedir və ermenilər postu ələ almaq istəyirlər. Lakin buna müvəffəq olmurlar. Postumuzda dörd əsgər şəhid olur.

Amil sona qədər atışıq vurur, lakin postu təhvil vermir. Düşməni yandırır da bu olur.

Atası Novruzun dediyinə görə oğlu Amilin qoruduğu postun yaxınlığında ermenilər divara "Amil, sən postda yatmırsan, ancaq biz seni aparacağıq" yazıblarmış. Erməni kəşfiyyatçıları əvvəllər də bu postu hücum etmişdilər. Lakin heç bir nəticəyə nail olmamışdılar. Çünki bu postu Amil Əliyev kimi cəsur və igid qartallar qoruyurdular. Atası Novruz kişi deyir ki, oğlu Amil tez-tez Milli Qəhrəman Mübariz İbrahimovun adını çəkirdi: "Mübariz kimi şəhid olmaq istəyirəm. Vətən uğrunda ölmək şərəfidir". Zabitlərdən biri deyib ki, Amil sona qədər vuruşdu, ancaq postu təhvil vermədi: "Əgər döyüşməseydi, ermenilər postu alaçaqdılar. Düşməni Amil girov götürür bilmədi, hiylə ilə onu şəhid etdi. Belə mərd, əyilməz və dəyanətli, mənaətli oğulla hamı fəxr edir..."

Amil Əliyev zabit olduğu müddətdə heç vaxt səhvə yol verməmişdi. Yoldaşlığı öz yerində, nizam-intizamına da söz ola bilməzdi. Bir neçə dəfə hərbi hissə rəhbərliyi tərəfindən təşəkkür almış, nümunə göstərmişdilər. Rütbəsinin qaldırılacağına günlər qalmışdı, lakin qismət olmadı.

Onun qismətinə Vətən uğrunda şəhidlik düşdü. O, belə də şəhid olacağına bilirdi. Ona görə də Mübariz qəhrəmanlığını tez-tez dilə gətirib onunla öyünürdü. İmam Hüseyn (ə) də şəhid olduğunu bilirdi. Lakin əqədindən, yolundan dönmədi. Amil də əqədəsi, haqq işi uğrunda canını qurban verdi. Şəhid oldu ki, Vətən yaşamasın, azğın düşmənlər öz həddini bilsin.

...Yusifin oyuncaq avtomat atasından yadigar qalıb. Belə də vaxt gələcək o da atası kimi igid hərbi olacaq.

İndi Yusif nədənsə atasının ona aldığı oyuncağı əlinə almır. Belə hiss edir ki, atasını da buna oxşar silahla öldürüblər.

Uşaq atasının taleyi barədə hələlik bir şey dərk etməyə də vaxt gələcək o, Amilin fədakarlığından xəbər tutacaq, başını həmişə dik tutub qürurla deyəcək: "Atam Vətən uğrunda şəhid olub".

İdris Şükürlü

Yerə siqaret kötüyü atanlara xəbərdarlıq: 950 manat cərimə

Portuqaliyada yeni qanun qüvvəyə minib. Qanuna əsasən, ictimai məkanlarda siqaret kötüklerini yerə atanlar 25-250 avro (təxminən 50-500 manat) cərimə ödəyəcək.

Qərar zərərli maddələrin ətraf mühitə mənfi təsirinin qarşısını almaq məqsədilə qəbul edilib. Burada sadəcə küçələr deyil, çimərlik, çay kənarı və parkların da siqaret kötüklerinden təmizlənməsi nəzərdə tutulur.

Yeni qanun ictimai xidmət sektorlarına da bəzi məsuliyyətlər gətirib. Belə ki, alış-veriş mərkəzləri və hotel tipli məkanlarda siqaret çəkməsi üçün nəzərdə tutulan yerlərə külqabı qoyulmalı və onun təmizliyinə nəzarət olunmalıdır. Bu məsuliyyəti icra etməyənlər 240-500 avro (450-950 manat) cərimə ödəyəcək.

Aparılan araşdırmalara görə, Portuqaliyada 1 dəqiqədə küçəyə 7 min siqaret kötüyü atılır.



Möcüzəvi təbiət: yaşayan ən böyük canlı

Kaliforniya bölgəsinin Sekoya ağacı təxminən 40 mərtəbəli bir bina yüksəkliyindədir və buna görə dünyanın ən uzun ağaclarından biri sayılır. Uzunluğu 110 metrəndən daha yüksək olur.

Dünyanın yaşayan ən böyük canlı sayılan Sekoya ağacının biri ilə 50 ədəd altotaqlı ev inşa etmək olar. 50 sm qalınlığındakı qabığına həmişə haşaratların səvəməsi toz dərman verildiyindən qabığı korlanmışdır. Qabığın lifli quruluşu sayəsində yanğından qorunur.



Qalmış qaza həsrət



yaşadığımız Yuxarı Anburdərə və Xocadov, Hiledərə kəndlərinə məsafə çox deyil. Sadəcə təşəbbüs göstərmək, işə başlamaq lazımdır.

Onu da qeyd edək ki, daha meşəyə də bizi buraxmırlar. Heç olmasa yuxarıda, budağı qırılib yerə düşmüş ağaclarıdan yanacaq kimi istifadə edib qiş ehtiyatımızı tutardıq. Bəs biz nə edək? Qaza həsrət çəkə-çəkə


qalaqımı? Ölkə rəhbəri cənab İlahm Əliyevin siyasəti ürayimizdən xəbər verir. Bunu Lərik timsalında da görürük. Ölkəmizin inkişaf etməsi bizi sevindirir. İnanırıq ki, bizim kənd sakinlərinin qaz problemi tezliklə öz həllini tapacaq.

Əli Məmiyev,
Xocadov kənd sakini,
Arif Qurbanov,
Yuxarı Anburdərə kənd sakini

Bu məktubu çoxdan yazmaq istəyirdik. Qonşu kəndlərdə qaz yanacağından istifadə edən sakinlərdən xoş sözlər eşitdikcə, bir maşın yanacaq oduna 350-400 manat verib çıxdığımız çıxdıqca məktubu yazıb şikayətimizi qəzet vasitəsilə bildirməyə qərar verdik.

İndiki zamanda heç bir şey asanlıqla başa gəlmir. Yer becərmək, mal-həyvan saxlamaq, qoyun-quzu basl etmək, meyvə hasilə gətirmək dədə-baba sənətimizdir.

Ancaq hər şey bununla bitmir. Biz də qazdan istifadə etmək istəyirik. Biz də rahatlıq istəyirik. Qazdan istifadə edən qonşu Aşağı Anburdərə kəndindən bizim



Muradli Hüseynov

Ürək yaz deyir

Azad, şəhər yurdunda daş da canlanır, Arzular çin olur, həyat qaynar. İnsanlar özlərin şəhər, xoşbəxt sanır, Ürək bu ölkədən yaz, yarat deyir.

Baxıram yurduğun xoş səmasına, Sevinc, nur baxır edir hər obasına. Bol nemət yetirən taxıl tarlasına, Ürək bu ölkədən yaz, yarat deyir.

Xalqım işğuzardır, daim əlləşir, Yaşayış dəyişir, həyat dəyişir. Ölkə başdan-başa tam yeniləşir, Qələm bu ölkədən yaz, yarat deyir.

Yaş üstə yaş gəlir, ürəkdə nə qəm? Əlimdə od saçır, parlayır qələm. Sevincdən don geyib, bəzənib ölkəm, Ürək bu ölkədən yaz, yarat deyir.

Xalqımız xoş arzu, istəyə çatır, Vətən torpağında bol sərvət yatır. Hələ yazılmamış min kitab yatır, Qələm bu ölkədən yaz, yarat deyir.

Şöhrəti yayılıb bütün cahana, Həsərlə baxırlar Azərbaycana. Tərif işiğmaz kitab, dastana, Ürək bu ölkədən yaz, yarat deyir.

Vətənim çiçək tək üzümə gülür, Dağından, daşından sevinc tökülür. Düşmənlər baxanda başını sökülür, Ürək bu ölkədən yaz, yarat deyir.

Geniş tarlalarda nemət becərir, Meyvə bağlarından bol məhsul dərən. Düşmənlər üz-üzə sərhəddə duran, Mənim qürətimdən yaz, yarat deyir.

Qalaktika: Ay olmasa, nə olardı?

Heç düşünmüsünüzmü ki, Ay olmasaydı, nələr olardı? Bunu düşünmək yəqin bir çoxunun ağına gəlməyib. Araşdırmalara görə, Ay olmasaydı, gündüzün uzunluğu təxminən 8 saat olardı. Yer kürəsi öz xətti ətrafında bu gündən fərqli olaraq təqribən 3 dəfə daha sürətli döndürülür. Ayın olmaması səbəbi ilə günlər yene uzanacaqdı, amma bu uzanma prosesi indikindən daha yavaş gedəcəkdirdi.

Ay olmasaydı, yer səthində şərq, qərb istiqamətli küləklər daha çox şiddətli əsər, istilik dəyişimi isə daha sürətli olardı.

Ayın Yer kürəsi üzərində başqa bir təsiri də odur ki, o, Günəşdən gələn işığı əks etdirərək Yerə işıqlandırma və müəyyən qədər isinməsinə təsir edir. Buna görə, əgər Ay olmasaydı, gecələr daha qaranlıq və yer bugünkündən daha soyuq olardı.



Həm də Ay kosmosda gəzən meteoritlərə qarşı "qalxan" rolunu oynayır. Əgər Ay olmasaydı, Yer səthinə daha çox meteorit düşə bilərdi.



Dəşdəmir Paşayev, Lərik şəhəri

Bakı gözəldir

Baxdım Bakını gəzə-gəzə, Şəhər tamam təzədir-təzə. Binalar yan-yanadır qoşa, Başı çatır Aya, Günəşə.

Möhtəşəm körpülər üst-üstə, Tunellər lap möcüzə. Hər tərəf işıqlı tamaşa, Bizim Bakı gəlməsin gözə.

Mavi Xəzər Bakını alıb qucağına, Gecə-gündüz hey su çiləyir ayağına. Bakı isə gur işıq saçır səmasına, Məlum deyil hansı baladır, hansı ana.

Ana balasına lay-lay deyir, Bala anasına şadlıq edir. Üç rəngli bayrağımız havada, Bakıya yaraşır verir o da.

Qız qalası nəfəs alır Xəzərdən, Bakı gözəl idi hələ əzəldən. İndisə gözəldir min bir gözəldən, Allah Bakını saxla bəd nəzərdən.

Gülməmməd Məmmədzadə yad edildi

Tədqiqatçı-jurnalist, Cənub bölgəsinin yorulmaz araşdırıcısı, sadə və səmimi insan, el-oba, yurd təəssübkeşi, Talış zonasına dair bir sıra maraqlı oçerklər, məqalə və elmi yazının müəllifi Gülməmməd Əliməmməd oğlu Məmmədzadənin xatirəsi Milli Mətbuat Günü yad edilmiş, məzar ziyarət olunmuş, ilahiyatçı, mərhum jurnalistin dostu Hüseynəğa Əkbərov "Yasin" oxumuşdur.

Əməkdar jurnalist G.Məmmədzadənin yaxın dostu, sirdaşı olmuş İdris Şükürlü məzar önündə xatirələrini söyləmiş, Ləriklə bağlı araşdırma məqalələrindən, "Lənkəran mahalının sərkərdələri" kitabından, redaktoru olduğu "Amin", "Cümhuriyyət" qəzetlərindən, müxbirlik etdiyi "Azərbaycan" qəzetindəki fəaliyyətlərindən, şəxsi-mənəvi keyfiyyətlərindən, milli-mənəvi dəyərlərimizə diqqətə yanaşmasından, əsl vətəndaş olmasından söhbət açmışdır.

O demişdir: Gülməmməd Məmmədzadəyə həsr etdiyim xatirə-kitabı çapa hazırlanır. Bu onun ruhuna hədiyyəmdir...

Tanınıb qələm sahibi G.Məmmədzadənin məzarı üstünə güli dəstəsi qoyulmuşdur. Jurnalist G.Məmmədzadənin kiçik qardaşı Hafizin və vaxt-sız dünyasını dəyişmiş qardaşı Ataxanın, anası Maral xanımın Binə qəbiristanlığındakı məzarı ziyarət olunmuş, dualar oxunmuşdur.

İstehlakçılar bilmək istəyir: şəhərin su problemi nə vaxt aradan qaldırılacaq?



Yayın bürkülü günlərində günlərlə Lərik Su-Kanal İdarəsinin istehlak etdiyi içməli suya həsrət qalır. Axi, niyə? Zuvandıdan plastik boru kəmə-

ri ilə Lərik şəhərinə su şəkilib, paylayıcı, təmizləyici anbarlar tikilib, müasir texnologiya ilə təmin olunub. Əhali də sevinib ki, nəhayət şəhərin su problemi öz həllini tapdı. Əslində belədir.

Amma, ancaq, lakin... Yeni çəkilmiş supaylayıcı sistemə gələn plastik borular tez-tez suyun təzyiqinə dözməyərək parlayır, nəticədə şəhər günlərlə susuz qalır, şəhərin daxilində partlayan borular ətrafı pis günə qoyur, gərək küşə yenidən təmir oluna.

Türkiyənin "Gəlişim" şirkətinin bu işi icra edən səlahiyyət sahiblərindən soruşuruq: Əcəba, siz beləmi başdansıvdu işləyirsiniz? Hani bəs brendiniz? Camaatı susuz saxlamaq heç insafdırımı?

Bəs Lərik Su-Kanal İdarəsi niyə yoxlamamış su kəmərinə təhvil alıb? Bax, bu düşündürücü suala cavab verməyi istəyirik.

"Lərik"

"Lərik" də oxuyun:

- *Böyükəğa Mirsalayev niyə güllələndi?*
- *Necədən, Aşiq Əlifəğa Əmioğlu?*

Hörmətli oxucular!

Rayonumuzun yeganə mətbu orqanı olan

"Lərik"

qəzetinə 2019-cü ilin ikinci yarım il üçün abunə yazılışı davam edir. Qəzetə Lərik Rayon Poçt filialında, Mətbuat Yayımı şöbəsində və redaksiyanın özündə abunə yazıla bilərsiniz. Qəzetin yarım illik abunə qiyməti 10 manatdır.

Redaksiyanın Kapital bankın Lərik filialındakı hesab nömrəsi
HN:AZO5AİİB33080019447400220174,
VÖEN: 6300050071-dir.

Qəzetimizə abunə yazılanlara əvvəlcədən öz minnətdarlığımızı bildiririk.

"Lərik" qəzeti redaksiyası

Allah rəhmət əlesin!

Lərik RİH başçısı Rövşən Bağirov rəhbərlik etdiyi aparatın işçiləri ilə birlikdə rayonun tanınmış ağsaqqalı Ataxan Şiriyevin vəfatından kədərlənir, dərin hüznə başsağlığı verir.

Milli Məclisin deputatı İqbal Məmmədov Milli Məclisin deputatı, tanınmış yazıçı Hüseynbala Mirələmov əzizi Ataxan Şiriyevin vəfatından kədərlənir, dərin hüznə başsağlığı verir.

Lərik Rayon Sosial Müdafiə Mərkəzinin işçiləri Elman Şiriyevə, atası Ataxan Şiriyevin vəfatından kədərlənir, dərin hüznə başsağlığı verirlər.

Hacı Musa Bədəlov, Qəhrəman Əliyev, Xureyman Qarayev, Tofiq Bədəlov, Hidayət Bəşirov, Ənvər Məmmədov, Əlirza Əliyev, Ədail Məmmədov, Etibar Həşimov, Elxan Əliyev, İlham Dadiyev, İdris Şiriyev, Balas Təhməzov, Mahmud Zahidov, Hüseynəğa Şahiye, Zəfər İsmayılov

Ataxan Şiriyevin vəfatından kədərlənir, dərin hüznə başsağlığı verirlər.

İdris Şükürlü, Aqil Sucayev, Mübariz Ağayev, Balasirin Nəsirov, Həndəm Tahirov, Elman Abbasov, Kaməddin Məstiyev, Nizameddin Muradov, Ülfət Bəbirov, Eyvaz Babayev, İlham Zülfiyev

Ataxan Şiriyevin vəfatından kədərlənir, dərin hüznə başsağlığı verirlər.

İdris Şükürlü İdris Səfərovun vəfatından kədərlənir, ailəsinə dərin hüznə başsağlığı verir.

Redaktor
İdris ŞUKÜRLÜ

Təsisçilər:
Lərik Rayon İcra Hakimiyyəti və "Lərik" qəzetinin redaksiyası
H/N:AZO5AİİB33080019447400220174
VÖEN:6300050071

Lisensiya № V 280
İndeks 96935
Hər kəs öz imzasına cavabdehdir.
Əlyazmalar geri qaytarılır

Redaksiyanın ünvanı:
Lərik şəhəri,
Nizami küçəsi
Tel: (070) 520-73-91

Qəzet "Son Dakika" MMS mətbəəsində hazır diapozitivlərdən çap olunmuşdur.
Tiraj: 550
Sifariş: 635

